

"1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının I katibi seçilməsi, xüsusilə də onun fəaliyyəti Sovet İttifaqında böyük yüksək-sədaya səbəb oldu. O, ilk növbədə neqativ hadisələrə - rüşvətə, korrupsiyaya və digər cinayətlərə qarşı mübarizəyə başlaması ilə tanındı. Haminin öz vəziyyətindən çox razı olduğu və əlavə heç bir problem yaratmaq istəmədiyi bir vaxtda, dondurulmuş bir əhatədə onun bu cür fəaliyyətə başlaması böyük partlayış idi. H. Əliyevin fəaliyyəti, hay-küylü məhkəmə prosesləri, onun açıq çıxışları bir çoxlaşını dəhşətə gətirdi. Amma əhali bütün bunları alqışlaşdırırdı".

Eduard ŞEVARDNADZE



Heydər Əliyev və Gürcüstan

Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyətdə olduğu istər birinci dövrə, istərsə də ikinci dövrədən sonra Gürcüstan dövləti ilə əlaqalıların inkişafına və orada yaşayan soydaşlarımızın qayğılarına xüsusi diqqət göstərirdi. Ulu öndərin respublikamıza rəhbərliyinin birinci dövrü - 1969-1982-ci illər mənim gənclik və tələbəlik illərimə düşsə də, yaxşı xatırlayıram, böyük şəxsiyyətin ictimai-siyasi fəaliyyətini həvəslə izləmişəm, maraq göstərmişəm. 1970-ci ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyərkən neqativ hallara - korrupsiyaya və digər cinayətkar əməllərə qarşı mübarizəyə başlaması xalq arasında böyük razılığa səbəb oldu.

O zamankı sovet rejimində görünməmiş bir hal kimi Heydər Əliyevin bu cür fəaliyyətə başlaması nəinki Azərbaycanda, Sovetlər birliyində qeyri-adi hadisə sayılırdı. Tale elə gətirib ki, Heydər Əliye-

vin respublikaya rəhbərlik etdiyi birinci dövrədə atam Əli Aslanov rayon icraiyə komitəsinin sadri vəzifəsində işləyib, ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyətə qayıdırışından sonra isə mən Şəmkir Rayon icra Hakimiyətinin başçısı işləmişəm. Rəhberin Gürcüstan və gürcüstanlı soydaşlarımıza bağlı tapşırıqlarının icrasının birbaşa iştirakçı olmuşam.

Heydər Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə, orada yaşayan soydaşlarımızın problemlərinin həllinə, Gürcüstan ərazisində yerləşən milli abidələrimizin, maddi-mənəvi dəyərlərimizin, bir sözə, tarixi yadداşım qorunub saxlanılmasına xüsusi önəm verirdi. Xoşbəxtəm ki, 1993-cü ildən 2003-cü ilə kimi ulu öndərin rəhbərliyi altında Şəmkir Rayon icra Hakimiyətinin başçısı işləyərken bu qəbildən olan tapşırıqların icracısı və iştirakçı olmuşam.

1993-cü ildə Gürcüstanın özündə də ictimai-siyasi hadisələr gündə bir hava üstündə köklənirdi.

Soyaşlarımızın narahathığına səbəb var idi. Bu narahathığa, bu haqsızlıqlarla ilk əvvəl Heydər Əliyev reaksiya verdi və zəng edərək təpsirdi ki, şəmkirli ziyanlarla soydaşlarımıza baş çökəm, problemləri ilə maraqlanınm. Üstəlik xalqımızın tanınmış şəxsiyyətlərindən olan Nəriman Nərimanov və Mirzə Cəlilin Tbilisi dəki ev-muzeylərinin himayəye götürülməsi barədə xüsusi təpsirinq da verdi. Qardabani'də soydaşlarımızla görüşümüz, Nəriman Nərimanov və Mirzə Cəlilin vaxtilo yaşadıqları ünvanlarında olacaqdır axtarışımızın yaxşı nəticə verdi. Az sonra sovet hökuməti döndənmədən evlərə sahib olmuş ermənilərdən həmin mülklər alınaraq özəlləşdirildi, yüksək soviyyədə təmir aparıldı, eksponentlər və lazmı avadanlıqla temin edildi.

Heydər Əliyevin göstərişinə əsasən Gürcüstana hər sofiromiz bir tarixi yeniliklə yadda qalırı. Ulu öndərin təpsirinqi ilə əlaqədar Gürcüstana atılan hər bir addım, həyata keçirilən tədbirlər milli mədəniyyətimizin inkişafına və tərəqqisine, tarixi irsimizə yenidən həyat verilməsinə istiqamətləndirilmişdi. Bu, Azərbaycan tarixinin elə bir mürəkkəb dövri idi ki, Dağlıq Qarabağ və onun ətraf əraziləri sovet imperiyasının qöyyümlüyü ilə silahlı birləşmələri tarifindən, daxilden isə xalqın adından orda-burda danişaraq kreslo davasına çıxan ekstremist qüvvələrin çirkin əməlləri hesabına ölkə iflic vəziyyətə salınmışdı.

Erməni daşnaklarının tozyiqindən, terrorundan qorxuya düşən soydaşlarımızın Gürcüstənən Azərbaycana axımı, köçkəchquşu başlanmışdı. Erməni əsili gürcülər quldur və işgalçı ermənilər, gürcülərin Xüsusi Təyinatlı Polis dəstəsinin başçısı Mixidironla əlbir olaraq orada yaşayan soydaşlarımıza qarşı tozyiq, təhqir, şəntaj, uğurluq, quldurluq kampaniyası həyata keçirirdilər. Gürcüstən xüsusi azərbaycanlılar yaşayan surhad kəndlərində möqsəddi şəkilde milli mənəniyimiz təhqir olunurdu. Vandalıstlər istəyirdilər ki, azərbaycanlı ailələrini yurd-yuvalarından perik salmaqla həmin əraziləri işgal etsinlər, Dağlıq Qarabağdan gələn məcburi köçkünlər problemini Gürcüstənən qaçanlar da əlavə olunsun ki, respublikamızda gərginlik daha da artınsın.

Açıq etiraf etməliyik ki, bu dalğanın qarşısını o zaman yalnız və yalnız Heydər Əliyev müdürüydi. Gürcüstənən o vaxtı prezidenti E.Şevardnadze ilə olan dostluq münasibətləri aldı. Bu münasibətlərə kölgə salmaq istəyən Ermənistan silahlı qüvvələri

Gürcüstənən yaşayış erməni və erməni əsilli gürcülərlə əlaqəyə girərək pərdəvarxası işgalçılıq əməlliərini həyata keçirə bilmişdilər. Həmin anları xaturlaşında Heydər Əliyevin yaxın dostu, tanınmış dövlət xadimi Edurad Şevardnadzenin sözleri yada düşür: "Heydər Əliyevin firtinalı həyat yolu, ən çətin, ən həllidəci məqamlarda atlığı qotiyəttli addimlər onun mövqeyinə və vətən qarşısında üzüağ olduğunu eyanı subbutudur".

Soyaşlarımızın son həddə çatan narahathığına Azərbaycandan ilkin reaksiya veren ölkə başçısı Heydər Əliyev oldu. Belə bir gərgin məqamında Azərbaycan prezidentinin uzaqqörənliyi ilə yarım milyondan çox azərbaycanlı soydaşımız yaşayış Gürcüstənən milli ideologiyamızın işlek bazasını hərəkətə götirmək üçün Şəmkir rayonu Azərbaycan ilə Gürcüstən Respublikası arasında dostluq körpüsüne çevrildi. Humanitar yardım yüksək maşın karvanı ilə əvvəlcə Ermenistanla sorhəddə olan, gürcü və azərbaycanlıların birgə yaşadıqları Dimanisi rayonunda olduq. Apartan yardım soydaşlarımıza və qapıbir qonşuları gürcülər paylandı. Bundan sonra yerli gürcülər hiss etdilər ki, ölkəmiz, Azərbaycan xalqı, xüsusi Heydər Əliyev onların problemləri ilə daim maraqlanır və hər zaman kömək göstərməyə hazırlıdır. Beləliklə, əsrərən bəri məhrəban qonşuluq şəraitində yaşaması xalqlarımız arasında dostluğun yeni mərhələsi başlandı. Gürcüstən dövlətinin yerlərdəki rəsmi nümayəndələri və soydaşlarımıza təsisiyyət aydan-aya gücləndi, münətəzəm görüşlər, həyata keçirilən milli tədbirlərə əmənəyə çevrildi. 1996-ci ilin mart ayında Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstən Respublikasına ilk rəsmi sofi və əlaqələrimizdən daha də möhkəmətnəsimə və genişlənməsinə yeni yollar açdı.

Gürcüstən-Azərbaycan dostluğunun tarixinə yeni səhifələr yazıldı, xeyriyyəçilik ənənələri vüset aldı. Qardabani'də kəhən, uçulub-dağılılmaqdə olan məscid binası təcili bərpa olundu. Az sonra Heydər Əliyevin təpsiri ilə qonşu Marneulidə (qədim Sarvanda) yeni məscid tikilib istifadəyə verildi. Azərbaycan məktəblərinə yardım edilməsi, Abxaziyadan qacqın düşmüş gürcülərin problemlərinə köməklər də bu tədbirlərə əlavə olundu. Aşiq məclisləri, incəsonot ustaları ilə görüşlər, yazıçı və şairlərin yubiley tədbirləri, digər bə qobilden olan yığıncaqlar kültürlü xarakter aldı. Günün tələbləri baxımdan yaradılan və inkişaf etdirilən əlaqələr, ardıcıl görüşlər, şənbə və bazar günləri keçirilən mədəni-kütləvi

tədbirlər əmənəyə çevrildi.

Ulu öndərin göstərişi ilə 1995-ci ildən başlayaraq Tbilisi dəki əsəfəli Nəbatat bağında 200 kv.m.-dən çox orazi abadlaşdırıldı. Azərbaycanın dahi şəxsiyyətlərinin əbediyətə qovuşduğu bu müqəddəs yer əsl ziyyarətgahı çevrildi. Hələ sovetlər dönməndə - Heydər Əliyevin töşəbbüsü ilə 1970-ci ildə böyük mütəsəkkir Mirzə Fətəli Axundovun qoyulmuş büstü bərpa edildi, unudulmaz şairimiz Mirzə Şəfi Vazehin məzarı abadlaşdırılaq qəbirüstü abidəsi yaradıldı. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Fətəli xan Xoyskinin dağlımış, itib-batmaqdə olan məzarı təpil, qəbirüstü götürüldü, büstü ucaldıldı.

Eləcə də görkəmi ziyalı Həsən bəy Ağayevin axırət evi əsaslı şəkildə abadlaşdırıldı. Qədim müləmən qəbristanlığında Tiflis ədəbi mühitində çoxmuş, öten əsrin əvvəllerində müstəqil Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparmış insanların, tanınmış elm, mədəniyyət nümayəndələrinin, içtimai-siyasi xadimlərin adları hekk olunmuş Pantheon yaradıldı. Burada iki mərmər lövhəde ümummilli liderin tapşırığı ilə "Azərbaycan ovladları" yازılmış, dövrünə adlı-sənli ziyahılları, şəxsiyyətləri kimi tanınan azərbaycanlılardan 26 nəfərin noşı dəfn edilmişdir. Bu minvalla, öten əsrin əvvəllerində Tiflis mühitində yaşayıb-yaratmış və bu qəbristanlıqda əbediyətə qovuşmuş insanların baxımsızlıq ucbatından itib-batmaqdə olan neçə-neçə məzarı aşkar olunmuş, ətrafında abadlı işləri görürək müxtəlif ağaclar və gül kolları əkilmış, həmin ərazin yolu abadlaşdırılmışdır.

Tarixə çevrilən və on yaddaşqalan məqamlardan biri de Mirzə Fətəli Axundovun evinin Heydər Əliyevin tapşırığı ilə geri alınması və bundan sonra ev-muzeyinə və mədəniyyət mərkəziniñə çevriləşdir. Yaxşı xaturlayıram, 1996-ci ilin soyuq qış günləndən birinde bizi bu işi başa çatdırıq. Şəmkir qəytmağa hazırlaşmış, bildirdilər ki, yaşı bir qadın menimlə görüşmək istəyir.

Yaşı şəksəni haqlamış bu qadınla səhbət zamanı məlum oldu ki, bu ağsaçlı müəllimə böyük bir sərrin üstünü aqmaq isteyir. Bu sərr xalqımız üçün mühüm əhəmiyyətli malik oldu. Yaşı müəllimə ilə boyu keçim aqma bilmediyi bu sərr - Fətəli xan Xoyskinin dəfn edildiyi yerin harada olduğunu açıqladı və dedi: "O zamanlar Fətəli xan Xoyskini allahsız adam kimi Şeyx Sənan dağının otøyindəki qəbristanlıqda, mənəm qardaşının yanında basdırıldılar".

Sonra qadın gedib həmin yeri biza göstərdi. O, ağor "buradakı ermənilər bilsələr, F.Xoyskinin qəbrini dağıdarlar, bu məsoləni canab Heydər Əliyevin bilsəsi çox vacibdir" - deyə tapıntı barədə ölkə başçısına məlumat verməyimi döño-döno xahiş etdi.

Həmin gün axşam Şəmkirə qayıtdım və Heydər Əliyevlə əlaqə saxlayıb Gürcüstənən bağlı tapşırıqlarının icrası ilə əlaqədar ətraflı məlumat verdim, sonda canab Prezidenti yaşı müəllimənin dediklərini də çatdırdım.

Heydər Əliyev dedi: "Bu məsolədən səndən başqa daha kimin xəbəri var?".

Cavab verdim ki, məndən başqa sürücümün və dəha iki nəfərin.

- Heydər Əliyev soruşdu:

Dedim:

- Xeyr.

Heydər Əliyev dedi:

- Elə isə geri qayıdın, orada kesik çəkin. Səhər isə Tbilisi Cümə məscidinin axundunu görtürüb, müsləman adat-ənənesi və deputatlarının iştirakı ilə Xoyskinin qəbrinin M.F.Axundovun büstünün yanına köçürülməsini təmin edin. Xoyskiyə xüsusi məhəbbətim olduğunu üçün qəbirüstü abidənin açılışında özüm iştirak edəcəm!

Heydər Əliyev dediyi kimi də etdi. Büstün açılış mərasimində onuna birlikdə hətta Gürcüstən prezidenti Eduard Şevardnadze və digər dövlət rosmiləri də iştirak etdilər.

Ölkə başçısı Heydər Əliyev Tbilisi görüşlərində bir sira problemlərə yanaşı, nəşri dayanmış Azərbaycan dili "Gürcüstən" qəzetiñin faaliyyətinin bərpa olunmasının vacibliyini də gündəmən götürdü, müsləman adat-ənənesi və deputatlarının iştirakı ilə "Azerbaijan ovladları" yağılmış, dövrünə adlı-sənli ziyahılları, şəxsiyyətləri kimi tanınan azərbaycanlılardan 26 nəfərin noşı dəfn edilmişdir. Bu minvalla, öten əsrin əvvəllerində Tiflis mühitində yaşayıb-yaratmış və bu qəbristanlıqda əbediyətə qovuşmuş insanların baxımsızlıq ucbatından itib-batmaqdə olan neçə-neçə məzarı aşkar olunmuş, ətrafında abadlı işləri görürək müxtəlif ağaclar və gül kolları əkilmış, həmin ərazin yolu abadlaşdırılmışdır.

Heydər Əliyevin Tbilisi görüşlərindən sonra ulu öndərin təpsiriñin əsasən qısa müddət orzində Gürcüstən-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin nəzdində qədim Azərbaycan teatrının varisi kimi, əməkdar mədəniyyət işçisi İftixar Piriyevin rəhbərliyi altında truppaya yaradıldı. Bu işlər həm də gürçü və Azərbaycan ədəbiyyatının hor iki xalqa yenidən tanıldımları illəri kimi yadda qaldı.

Azərbaycanda hamı yaxşı bilir ki, Şərqiñ böyük

siyasetçilərindən hesab olunan yaziçi, həkim Nəriman Nəcəf oğlu Nərimanov Tiflisdə anadan olub. N.Nərimanovun doğulub boyra-başa çatdırı binanın Kərbəlayı Allahverdi qədim müsəlman məhəlləsindən oğlu Nəcəf üçün, yəni Nəriman Nərimanovun atası üçün tikdirib. Ötən əsrin əvvəllerində rus imperiyası Azərbaycanla yanaşı Gürcüstani da işgal edəndən sonra, daha dəqiq desək, 1929-30-cu illərdə qorxudan hərə bir yana dağılıb, mülk əldən-əla keçib. Ulu öndərin tapşırığı ilə Nəriman Nərimanovun ruhuna ehtiram əlaməti olaraq bu mülkdə yüksək səviyyədə yenidenqurma işləri aparıldı, lazımi eksponat və avadanlıqla təmin olundu.

İndi bütün dünya azərbaycanlıları fəxrə, qürurla deyə bilərlər ki, tanınmış dövlət xadimi, yaziçi, doktor Nəriman Nərimanovun Tbilisidə də ev-muzeyi var. Milli mətbuat tarixində bizi yaxşı məlum olan Cəlil Məmmədquluzadənin redaktorluğu ilə ərseyyə çatdırılan məşhur "Molla Nəsreddin" jurnalının çap olunduğu "Qeyrət" mətbəəsi də burada yerləşir. 2001-ci ilin avqust ayının əvvəllerində də ha bir tarixi şəxsiyyətin unudulmaqdə olan ünvani hamiya tanıldı: Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair-pedaqoq Abdulla Şaiqin 120 illik yubileyi ərəfəsində Marneuli rayonunda, şairin dədə-baba ocağında ev-muzeyinin və bərleyefinin açılışı əsl toy-bayrama çevrildi. Muzein üvanlanlığı kückəyə Abdulla Şaiqin adı verildi.

Nəriman Nərimanov və Cəlil Məmmədquluzadənin ev-muzeylerinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə verilməsi artıq ən yeni tarixə çevrilmişdir. Bu missiyada iştirak etdiyi mə görə məmənnunluq duyuram. Tariximizdən və tələyimizdən xəbər verən mülklərin, böyük şəxsiyyətlərin yaşayıb yaratdıqları ev-muzeylerinin öten il Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təbəyiinə keçirilməsi ilə bağlı müraciətimə müsbət münasibət göstərdiyinə görə möhtərəm prezident İlham Əliyevə minnətdaram.

Ümumiyyətlə, hansı ölkədə, hansı şəhərdə olursa-olsun, azərbaycanlı şəxsiyyətləri axtarış aramaq, xatırlamaq, gənc nəslə tanıtmaq, insanların məlli mənəviiyyatlarını, təpədanmış hüquqlarını bərpa etmək, tarixin "repressiya" olunmuş fəsillərinə bərəət qazandırmaq, ilk növbədə müstəqil Azərbaycan dövlətinin keçmişini üçün böyük ehtiram, bu günü üçün şərəf və fəxarətdir.

Bu mənədə Milli Məclisin deputati, Heydər Əliyev Fonduunun prezidenti Mehriban xanım Əli-

yevanın Heydər Əliyev ideyalarına sadıq olaraq keçən il Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, habelə Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin rekonstruksiyası və orada xiyabanın yaradılması barədə irəli sürdüyü təşəbbüs hamının ürəyində olmuşdur.

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin qonşu Gürcüstan Respublikası və orada yaşayan soydaşlarımızın qayğı və problemləri ilə bağlı siyasi kursu bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfində uğurla davam etdirilir. Gürcüstan prezidenti Mixail Saakaşvilinin cari ilin may ayında Bakida rəsmi sefərdə olarken Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan dövlətinin başçısı və nümayəndə heyeti ilə görüşündə demişdir: "Ölkələrimiz arasında münasibətlərin tarixi çox qədimdir. Xalqlarımız həmişə yanaşı, qonşuluqda, sülh və məhribənlilik şəraitində yaşamış, həmişə bir-birinə kömək etmişlər. Bu gün iki müstəqil dövlətin inkişafına, əməkdaşlığı və həm təhlükəsizliyimizi, həm də iqtisadi firavanhığımızı təmin edən, global dünya prosesləri üçün böyük əhəmiyyətə malik olan layihələrdə iştirakına kömək edən münasibətlərin təməli budur".

Əminliklə deyə bilərəm ki, həmin o qlobal dünya proseslərinə təsir edən layihələrin, xalqlarımızın təhlükəsizliyinin və iqtisadi firavanhığımızın bünövrəsinə dünya şöhrəti siyasetçi Heydər Əliyev qoymışdır. Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin əzəqqərən siyaseti nəticəsində günü-gündən güclənən və yeni mərhələyə qədəm qoyma Gürcüstan-Azərbaycan dostluq köprüsündən keçən Bakı-Tbilisi Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Örzurum qaz kəməri bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayaçaqdır.

Fikirlərimi ulu öndərin yaxın dostu, əməkçi ictimai-siyasi xadim Eduard Şevardnadzenin sözləri ilə tamamlamaq istəyirəm: "Bu gün Heydər Əliyevin işini və ölkələrimizin qardaşlıq ənənələrini onun oğlu - böyük ziyalı, gənc dövlət xadimi İlham Əliyev davam etdirir. O, atasının irləsinə dəyərli şəkildə başçılıq edir və Azərbaycanda, eləcə də Gürcüstan'da böyük inam və nüfuz qazanıb".

● Aslan ASLANOV,
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı nazirinin müavini